

Vətən üçün döyüşmək, qələbə çalmaq şərəfdır!

“Onlardan “torpaqları verirsinizmi” soruşturmadığ, “verəcəksiniz” dedik”

Alı Baş Komandan İlham Əliyev! Başda siz olmaqla, Azərbaycan Ordusuna xidmət edirəm! Əziz anam! Məni Vətənə oğul böyüdündür! Körpəlikdən əzizləyəndə tez böyüüb ana Vətənə oğulluq borcumu qaytar-mağı arzulamışan! Mən də bəlkə elə bu diləyinizlə böyüüb, istəklərinizi verinə yetirirəm!

1997-ci ildə Sumqayıt şəhərində doğulmuşam. Orta təhsili mi bitirib, ali məktəb tələbəsi olandan ictimai fəaliyyətə məşğulam. Yaşadığımız dövr, zamanə gəncləri elmi tədqiqatlar aparmağa, bu sahənin vacibliyini təsviq etməyi yönəldib. Mən də tədqiqatlar, araşdırımlar aparmağa, tariximizi, iqtisadiyyatımızı, təbietimizi öyrənməyə həvəsliyəm. "Asan xidmət"də, Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində, UNEC-də bir sıra ictimai işlərdə çalışmışam. Xüsusilə tələbəlik dövründə feal olmaqla seçilmişəm. UNEC Tələbə Elmi Cəmiyyətində 2 il sədr müavini olmuşam. Bu müddət ərzində bir sıra beynəlxalq, ölkə və universitedaxılı konfranslarda, yarışlarda, tədbirlərdə iştirak etmişəm. 30-a yaxın diplom, fəxri fərman və sertifikatlarla layiq görülmüşəm. Eyni zamanda UNEC-də baş tələbə mentor olmuşam.

Hərbi xidmətdə olduğum dövrün Vətən müharibəsinə təsadüf etməsi mənim üçün gözənləilməz oldu. 2016-ci il Aprel döyüşlərində iştirak etmək arzum idi, təəssüf ki, universitetdə oxuduğum üçün qismət olmadı. Uşaqlıqdan ürəyimdə bir qisas hissi vardı. Eyni zamanda əmim, 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak edən və Fizulidə gedən döyüşlərdə yaralanan Gündüz Qurhanovda

olan Vətənə sevgi, torpağa bağlılıq hissələri mənim vətənpərvər ruhda böyüməyimdə xüsusi rol oynadı. Hərbi xidmətə yollanmamışdan bir həftə önce menimlə səhbət edərək, nəyə görə admİR Anar qoyulduğunu ilk dəfə dedi. Sən demə, Qarabağ mühərri-bəsində əmmi yaralandıqdan sonra dostu Anar ermənilərə əsir düşüb. Erməni əsərətində qalmaqdansa ölməyi üstün tutan döyüşü 70-ə yaxın erməni quldurunu məhv edib və mənfur düşmən tərəfindən arxasından vurularaq şəhid olub...

Xəstəxanadan çıxdıqdan sonra əmim əhd edir ki, o cür dostonu, silahdaşını bir ömürlü boyu unutmayaçaq. Bundan 4 il sonra mən anadan olmuşam. Adımı əmim qoymaq istəyib. Həc kime səbəbini demədən adımın Anar olmasına istəyib, sanki dostunu ölüm-süzləşdirib. Bunu mənə 23 il-dən sonra açıqladı.

...Hərbi hospitalda yatar-
kən Qarabağ qazisi olan
əmim mənimlə əlaqə saxlıb
dedi ki, "Sənə Anar adını qoy-
maqla çiyininə böyük bir yük
qoyduğumu indi anlamışam".

Mənsə, "Narahat olma, emi, o yük artıq ciyinlərimiz-dən qalxdı, dostunun qisasını aldıq", - dedim.

Xeyli erməni hərbçisini məhv etmişdik. Müharibənin beşinci günü ağır yaralan-dım.



Döyüşlərdə bir neçə dəfə ölmələ üz-üzə qaldım, şəhidlik nəsib olmadı. Gördüm ki, mina-atan mərmisi gelir, silahdaşım qarşısında dayanmışdı, dirsəyin-dən tutub arxaya, yerə yixdim. Özümün yerə yatmaq üçün vaxtım qalmadı. Ayaqüstüə oldu-gum üçün qalpe qarımının sol nahiyəsindən giribsağdan çıxdı. Dostumun yarasının yüngül olduğuna sevindim. Mənimlə birlikdə həmin gün bir dostum da yaralanmışdı. 3 gün komada qalmışam. Ayıldım ki, həminin dostum başımın üstündə dayanıb, alnından öpdü: "Anar, dü-zələcəksən, bunun heyfini çıxa-cağam", deyib qetdi.

Hospitalda eşitdim ki, bir gün sonra şahid olub. Mən döyüscü dostlarımıla fəxr edirəm.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düshəməni diz çökdürdü, qalibiyət bayrağını qaldırdı. Mənim isə bir arzum var: Milli Orduda zabit kimi qalib xidmet etmək. Sağalıb ayaga qalxan kimi bu arzumu da reallaşdıracam, in-sallah!

Anar QURBANLI,
Azərbaycan əşqəri